

Həqiqət Zahidova
Tarix üzrə fəlsəfə doktoru
AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi
E-mail: Heqiqet_1958@mail.ru

XALQ TÜRKƏÇARƏ VASITƏSİLƏ MÜALİCƏ ÜSULLARI

Açar sözlər: Türkəçarə, mamaçalıq, sıniqçılıq, ovsun, üzərlik, dağdağan, amulet, Atəşgah, dəlləklik.

Ключевые слова: туркачаре, врачеватель, лекарь, костоправ, магия, повитуха, дагдаган, амулет

Keywords: turkachare, healer, doctor, chiropractor, magic, midwife, dagdaghan, amulet.

Qədim yaşayış məskənlərində aşkarlanan maddi stübutlar, çöl tədqiqat işləri, təbii şəraitindən, yaşayış yerindən, həyat tərzindən və məşğulliyətindən asılı olmayaraq, insanların sağlam yaşamaq arzusunun həmişə aparıcı rol oynadığını bir mənalı şəkildə təsdiq edir. Bu arzusunun reallaşdırmaq üçün insanlar təbiətlə qarşılıqlı ünsiyyətə girməklə nəsildən-nəsilə ötrülmüş tərcübələrdən və biliklərdən faydalana mağa, xəstələndikdə mövcud imkanlardan yararlanmağa həmişə səy göstərmişlər. Təbii vasitələrdən, ənənəvi tərcübələrdən istifadə edərək sağalmaq, sağlamlığa qovuşmaq prosesini heç də həmişə hər kəs tərəfindən həyata keçirməsi mümkün olmamışdır. Ona görə də insanlar xəstəliklərdən xilas olmağın yoluna daha yaxşı bilənlərə -peşəkarlara, həvəskarlara müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, xalq içərisində təbibliyə həvəsi olan və yaxud da peşəkar kimi tanınan tibb bilicilərinin ixtisaslaşmış sosial qrupları yaranmışdır.

Əsrlər boyu insan bədənidəki orqanların - ayaq, əl, sümük sisteminin təbii vəziyyəti ilə qeyri-normal vəziyyətinin seçib ayırmağı bacaran sahə sıniqçılıq, qida məhsullarının istehlakı zamanı tənəffüs yolunda, boğazda qalan xırda sümük, ət parçaların, qırıqlarını ehmalca çıxardıb təmizləyən sahə çöpçülük, mədə yolunda ilişiq qalmış ət, çörək, meyvə qalıqlarını sürüşkən vəziyyətə gətirməklə, sıggallamaqla mədə boşluğununa ötürməyi bacaran sahə tikəçilik (tikə ötürmə), hamilə qadınların uşaq doğması prosesini asanlaşdırmağı bacaran sahə mamaçalıq və s. bu kimi ixtisaslaşmalar sonralar zəngin mənbələr və məlumatlar əsasında xalq təbabətinin müxtəlif üsul və vasitələrinin, vərdişlərinin bir sistem kimi öyrənilməsinə gətirib çıxarmışdır. Hələ elmi təbabətin meydana gəlmədiyi zamanlarda bu ixtisas sahibləri emprik tərcübələrdən bəhrələnməklə insanlara yardım etmiş onları düşər olduğu bəlalardan xilas etməyə nail olmuşlar. Onların əldə etdiyi nailiyyətlər sonralar elmi təbabətin və bu sahənin biliciləri sayılan təbiblərin, logmanların meydanına gəlməsində əvəzsiz rol oynamışdır. İnsan təfəkkürünün və faydalı təcrübəsinin, nəzəri biliklərin əsrlərlə insanlara verdiyi rahatlıq həm də onların dolanışq vasitə-

sinə, başqa sözlə, əmək bölgüsünün yeni bir sahəsinin digər fəaliyyət sahələrindən ayrılmışına gətirib çıxarmışdır.

Xalq təbabəti konkret xalqın və ya xalqların tarixi təcrübəsi, ənənələri, vərdişləri, sınaqdan çıxmış müalicə üsullarına və vasitələrinə əsaslanan, müxtəlif xəstəliklərin əmələ gəlmə səbəblərini, aşkarlanması, inkişafını, fərqli xüsusiyətlərini, təsnifatını, habelə təbii vasitələrdən yaradıcılıqla istifadə olunmaqla müalicəsini təmin edən, profilaktiki tədbirlərlə xəstəliklərin qarşısının alınmasına və sağalmasına zəmin yaradan epirik tibbi biliklər sisteminin məcmusudur. Tarixi mənbələrə əsaslanaraq demək olar ki, xalq müalicə üsulunda türkəçarə daha geniş yayılmışdır. Xalq təbabətinin digər sahələri ilə müqayisədə türkəçarənin qolları daha çoxdur. İnsanların məhz ilk loğmanları türkəçarəçilər olmuşdur. Xalq təbabətinə dərindən bələd olan türkəçarəçilər –bədii dillə desək el təbibləri müxtəlif bitkilərdən qarşıq tərkibli dərmanlar, şəfaverici məlhəmlər hazırlamış ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə etmişlər.

Texniki imkanların və tibbi avadanlıqların mövcud olmadığı qədim dövrlərdə təbiblər təcrübələri, dünyagörüşü və məntiqi mühakimələri ilə xəstəliyi təyin edə bilirdilər. Sümük zədələnmələrini, sıniq və çıxiqları, yaraları təyin etmək asanlıqla mümkün idisə, daxili orqanlarda baş verən prosesləri və xəstəlikləri müəyyən etmək çətin və müräkkəb idi. Belə vəziyyətdə təbiblər çox zaman bədənin hərarəti və dilin üzərindəki əlamətlərə, sidikdə, göz bəbəyində və qarın nahiyyəsində baş verən dəyişikliklərə əsasən qərar verirdilər. Bu yalnız zəngin təcrübəyə, həssas duyma və yüksək peşəkarlığa malik xalq təbiblərinə xas olan keyfiyyət idi.

Türkəçərədə etnoetioloji faktorlar əsasən “murdar”dan yaranan xəstəliklər (bədxassəli işiş, xroniki yara, zöhrəvi xəstəliklər, qanqrena), diksinmədən yaranan xəstəliklər (sağlam adam xəstə ilə rastlaşıqda onun xəstəliyindən diksinmək), qorxudan yaranan xəstəliklər (təhlükəli hadisə ilə üzləşmək, bəd xəbər eşitmək), soyuqdan və istidən əmələ gələn xəstəliklər, umsunma, cilləbasma, bədnəzər və bədxah ruhların təsirindən yaranan xəstəliklər, anadangəlmə xəstəliklər, ekstremal faktorlarla izah edilən (istilikvurma, donvurma, ildirimvurma) xəstəliklər hesab olunur. Xəstəliklərin aşkar edilməsində türkəçarəçilər sorğu, baxma, “əlləmə” üsullarından istifadə edirdilər(1, s.184).

Türkəçərədə müalicə üsullarının seçilməsi xəstəliyin ağırlıq dərəcəsi, gedisi nəzərə alınmaqla həyata keçirilirdi. Türkəçarə müalicə üsulları yemək (ənənəvi qaydada bişirilmiş, yaxud ciy halda), bitkilərin şirəsini çıxarmaq, dəmləmə (otlardan çay dəmlənməsi), buxaravermə (bitki və mineralın qaynadılması və xəstənin buxarla nəfəs alması), tüstüyəvermə (dərman bitkilərinin yandırılması və tüstüsünün xəstəyə verilməsi), qaynatma (dərman bitkilərinin qaynadılması və xəstəyə içirilməsi), sürtmə (məlhəm düzəldilib yaraya sürtülməsi), təpitmə (bitki və xəmir-dən qoyulur), döşəmə (bitkilərin xəstə nahiyyəyə döşənməsi), dağlama (sağalmayan yaraların odda qızdırılmış metalla dağlanması), qanalma, dəriyə salma, quma və peyinə basdırma, dalağı şişmiş xəstələrin şübhəsi ot üzərində, yaz, payız mövsümündə isə qirovda ayaqyalın gəzməsi və s. ibarət idi.

Türkəçərəyin əsas sahələri ovsun, şamançılıq, cadu, rəng və saylarla müalicə, ara həkimliyi, mamaçalıq, çöpçülük, sıniqcılıq, dəlləklik, qarıqcılıq (tikəötürmə), təbii dərman vasitəleri ilə müalicə üsulları və s. hesab edilir. XIII əsrədə yaşamış Mahmud İbn İlyas türkəçərəliyin sahəsi sayılan psixoterapiya, hipnoz, musiqi,

rəng və ətirli qoxuları iyilməklə müalicə üsulları barədə məsləhətləri ilə şöhrət qazanmışdır.

Ovsun təbabəti profilaktiki və müalicə ovsunu olmaqla iki xüsusiyyət daşıyırı: ağ ovsun (ağ magiya) və qara ovsun (qara magiya). Xeyirxahlığa xidmət edən ovsunlar ağ ovsun, insanlara xəstəlik, sonsuzluq, ölüm gətirən ovsunlar isə qara ovsun adlanırdı.

Bədxah ruhlara və bədnəzərə qarşı yönəldilən qovucu və təmizləyici ovsun profilaktiki ovsun sayılırdı. Əhalinin etiqadına görə dünyada hər bir hadisə Allahın iradəsindən asılıdır. Lakin cadu, tilsim və bədnəzərdən Allahın xəbəri yoxdur.

Qovucu ovsundan bağ - bostanın, kiçik yaşılı uşaqların mühafizəsi üçün istifadə olunurdu. Bu ovsun talisman və amuletlerin paltara tikilməsi, qola, boğaza bağlanması ilə həyata keçirilirdi. Belə amuletlerin arasında gözmuncuğu xüsusi yer tuturdu. Gözmuncuğu kürəşəkilli, üzərində bədxah və xeyirxah ruhların mübarizəsinin simvolu olan ağ nöqtəli qara şəvələrdir. Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı qadın qəbirlərindən gil, serdilik və pastadan hazırlanmış gözmuncuqlarının tapılması bu ayının qədim mahiyyət daşıdığını sübut edir.

Qovucu ovsunda üzərlik və dağdağan ağacından da istifadə edilirdi. Qeyd etmək yerinə düşərdi ki, keçmişdə ziyarət yerlərinin çoxunda cox sayıda dağdağan ağacına rast gəlmək mümkün idi. Ziyarətə gələnlər bu ağacın meyvələrindən yiğib müxtəlif xəstəliklərdə dərman kimi istifadə etməklə yanaşı, budaqlarından - gözdəymədən və müəyyən xəstəliklərdən qorunmaq üçün amulet hazırlayırdılar. Bu amuletlər adətən kiçik uşaqların ya paltarlarında sancılır, ya boynundan asılır, ya da qollarına bağlanılırdı. Bu işləri həyata keçirənlər bu bayatını oxumağı da unutmurdu:

Dağdağanı dağdan al,
Həm qaradan, ağdan al.
Göz qaytarır, göz vurur,
Faydasını sağdan al” (7)

Xalq arasında olan inanca görə dağdağan ağacını kəsən xeyr görməz, xəstəliyə düşər olar. Oxşar inam digər türkdilli xalqları arasında da yayılmışdır. Q.P.Vasiliyeva yazır ki, gözdəymədən qorunmaq üçün ən güclü vasitəsi həmayil hesab olunurdu ki, bu da adətən dağdağan ağacından hazırlanardı. “Dağdağan” adı ilə tanınan belə həmayil bir çox hallarda uşaqların ilk xəstəliyi dövründə onların boynundan asılır və həyatlarının sonuna qədər çıxarılmırıldı. (2, s.211)

Türkəçarəlikdə üzərrik bitkisinin yeri böyükdür. Üzərrik bizim mifik inanclarımızın həqiqi təcəssümü kimi qəbul oluna bilər. Bu bitkinin kürəşəkilli meyvələri sapa düzülərək və yaxud dəstə şəkilində evin astanasından, süd verən mal qaranın buynuzundan, bar gətirən ağacının budaqlarından asılırdı. Qorxan və bədnəzər dəyən adama üzərrik tüstüsünün verilməsi, habelə yanın ocağa duz atılması, paltarın üstündən dovşan quyruğu, dəvə tükü, heyva çöpü, pişik tükü, kömür tikilməsi kimi qoruyucu ovsunlar xüsusilə geniş yayılmış inanclardan idi. Bədnəzəri qovmaq üçün bir ovuc üzərliyin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocağa atılır yandırılır və tüstüsü xəstəyə verilirdi. Üzərlik yanib tüstünləndikcə onu yandıran şəxs aşağıdakı oxşamanı söyləyirdi:

Üzərriksən, havasan
Hər bir dərdə dəvasan.
Başı bürüklü üzərrik
Dibi köklü üzərrik
Çıxdım dağa
Səslədim baba ağa!
Dedi: nə var binəva?
Dedim: bu dərdə dəva!
Dedi: get üzərlik sal ocağa,
Bir, iki ,üç, dörd, beş, altı, yeddi
Qada-bəla bu evdən getdi
Atlasın, partlasın
Yaman gözlər partlasın (8)

Zaman keçdikcə üzərliyin yeni faydaları üzə çıxmış, buna görə də müasir dövrümüzdə az qala hər evdə bu bitkiyə rast gəlmək mümkündür. Qara qüvvələri qovmaq və bəd nəzərdən uzaq olmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Əslində üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhvalı-ruhiyyə bəxş edir. Eyni zamanda xalq təbabətində dərman vasitəsi kimi ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiylərinə qoyulması ağrını kəsir. Bu bitkinin əsas faydalardan biri sinir sistemi-nə müsbət təsir göstərməsidir. O, əsəbləri sakitləşdirərək zehni və fiziki gərginliyi aradan qaldırır, sağlam və dərin yuxunu təmin edir. Hətta üzərlikdən hazırlanmış dəmləmə və cövhərlərin oynaq ağrılarna da yaxşı təsir göstərdiyini sınaqdan çıxaranlar var. Orta əsr həkimlərinin üzərliklə kəskin əsəb xəstəliklərini, o cümlədən epilepsiyanı, iflici, sidik kisəsi, zəif görməni müalicə etməsi haqqında məlumatlar da mövcuddur.

Üzərlikdən müalicə vasitəsi kimi təkcə ölkəmizdə deyil, dünyanın bir sıra xalqları da, xüsusilə şərq xalqları geniş istifadə edir. Monqol xalq təbabətində üzərlikdən orqanizmi möhkəmlədən və xəstəliklərə qarşı güclü vasitə kimi istifadə edirlər. Tibet təbabətində üzərlik toxumunn həlimini qızdırma ilə müşayiət olunan ağciyər xəstəliklərində və şəkər xəstəliyinə qarşı tətbiq edirlər.

Müasir tibb elmində üzərriyin tibbi prepat kimi faydası demək olar tam sübuta yetirilmişdir. Tibbdə üzərliyin toxumları və köklərindən alınmış xüsuslu madə əzələ zəifliyində, əsəb xəstəliklərində, xüsusilə parkinsonizmin müalicəsində uğurla istifadə edilir. Üzərliyin dəmləməsi soyuqdəymə xəstəlikləri, qarqara şəklinde damaqların möhkəmləndirilməsi üçün də istifadə olunur. Xalq təbabətində üzərliyin dəmləməsinin mərkəzi sinir sistemi xəstəlikləri zamanı faydalı olduğu deyilir.

Psixi sarsıntılar, qorxu, bədbəxt hadisələr baş verdiyi zaman insanlar ümud yeri kimi müqəddəs ocaq və pirlərə, məscidlərə, türbələrə üz tutmuş, dualar və al-qışlarla sağalmaq imkanını sınaqdan keçirmiş, onlara psixoloji rahatlıq və əsəb sakitliyi bəxş edən məkan kimi tapınmışdır. Xəstəni pirin (ağac, daş və s.) başına dolandırlır, ona pirdən götürülmüş torpağın həll olunduğu sudan içirdilir, sonra isə paltarından bir parça cirib ağaca bağlanırı. Bununla da xəstəliyin pirdə qaldığına inanırdılar.

Azərbaycanda islamajqədərki müxtəlif dinlər və təriqətlər də bir sıra xəstəliklərin müalicəsində yardımçı vasitə sayılırlılar. Atəşpərəstlərin müqəddəs ocağı hesab edilən Atəşgaha (Bakı, Suraxanı qəsəbəsi) əsasən psixoloji sarsıntılara və psixi pozğunluqlara məruz qalmış insanlar müraciət edirdilər. Onları odun başına dolandırır, sağalmaları üçün dualar edildi. Hazırda da Hindistandan Atəşgaha həm ziyarət, həm də sağlamlığa qovuşmaq üçün gələn ziyarətçilərə rast gəlmək mümkündür.

Şamanizm qədim türkdilli xalqların dini inancı olmuşdur. Şamanlar belə hesab edirdilər ki, bədənin müxtəlif yerlərində ruhlar vardır. Onlar ruh aləmi ilə temasda olmaqla xəstəliyin hansı ruh tərəfindən törədildiyi və onun necə müalicə olunacağı barədə məlumatlar əldə edirdilər. Ruh qanda yerləşmişsə, şamanlar onu qan almaqla uzaqlaşdırır, qorxu nəticəsində xəstəliyə tutulmuş adamlar isə dağlama və diksindirmə üsulları ilə müalicə olunurdu. Qanalma yüksək arterial təzyiqi və soyuqdəyməsi olan xəstələrə müsbət təsir göstərirdi. Hazırda müasir təbabətin tətbiq etdiyi qanalma və imalə müalicə üsulları qədim ovsunun kəşfidir. Şamanlar xəstəlik törədən bədxah ruhlara qarşı od və tüstüdən də istifadə edirdilər. Həmin müalicə üsulundan Azərbaycan məişətində vaxtilə geniş istifadə olunmuş, hazırda da “çıldağ” adı ilə icra olunur.

El təbiblər sarılıq xəstəliyinin qorxudan əmələ gəldiyini, onun qorxutmaqla aradan qaldırılması üsullarını bilirdilər. Qutqaşen (indiki Qəbələ şəhəri) kəndində müəllim işləyən görkəmli maarifçi Rəşid bəy Əfəndiyev 1890-cı ildə SMOMPK məcmuəsində dərc etdirdiyi yazıda Qutqaşendə bir qocanın sarılıq xəstəliyini necə saqlatmasından bəhs edərək göstərirdi ki, qoca sarılıq xəstəliyinə tutulmuş, yorğun və əzgin halda küçədə dayanmış xəstənin yanından keçərkən onun üzünə qəflətən şillə vurur. Onun bu hərəkətindən qorxub diksinən xəstəyə: – «Sən sarılıqdan əziyyət çəkirsən. Sarılıq xəstəliyinin geri qayıtması üçün səni vurub qorxutmaq lazımdır» – deyir. (3, s.139-147)

Müəllif daha sonra sarılığa düçər olmuş xəstələrin türkəçarəcilər tərəfindən müalicə üsulları haqqında məlumat verərək yazırırdı: «Belə xəstələrə 20 gün oruc tutmağı, zirinc giləmeyvəsindən hazırlanmış şirə içməyi, əlinə yumru, sarı rəngli muncuqlarla işlənmiş yeddi tel yun iplik bağlamağı» tövsiyə edirdilər. (Efendiev R. Selenie Kutkaşın. (3, 139-147)

Qorxutma üsulu ilə döşü gələn zahi da müalicə edildi. Bu məqsədlə qızdırılmış ərsini xəstənin dösünə vurub diksindirirdilər. Sarılıq xəstəliyinin qorxutmaqla müalicəsi üsulu əhali arasında hazırlıqda işlədilən «Qorxudan sarımı uddum» ifadəsində əksini tapmışdır.

Azərbaycanda qədim zamanlardan rənglərlə bağlı ovsun ayinləri mövcud olmuş və bir sira infekşion xəstəliklərin müalicəsində rənglərdən istifadə edilmişdir. Ovsun ayinlərində qara rəng şərin, ağ rəng xeyirxahlığın, qırmızı rəng xoşbəxtliyin, sarı rəng şənliyin rəmzi kimi qəbul olunurdu. Xalq təbibləri qarabasma xəstəliyini qara rəngli şəvə və kömür salınmış su ilə, xəstənin üstünü qara rəngli parça ilə örtməklə, sarılıq xəstəliyini sarı rəngli paltar və kəhrəba ilə, qızılcalı xəstəyə qırmızı rəngli paltar geyindirməklə, göyökürəkli xəstənin boğazına göy rəngli parça bağlamaqla, çıçək xəstəliyi olan adama güllü paltar geyindirməklə müalicə edirdilər. El arasında xəstəliyin ilk günlərində xəstəni qəflətən qorxutmaqla yanaşı, zəfəran və sarıköklü südlü plov bişirilərək yedizdirilir, sonra bədənini sarı rəngli

örtüklə bürüyüb yatızdırmaqla bu xəstəlkəd yaxa qurtarmaq inancı möcud idi. (9).

Xalq təbabətinin ayrı-ayrı sahələri üzrə (mamaçalar, siniqçilar, çildağçılar, çöpçülər, dəlləklər, tikötürənlər) ixtisaslaşmış loğmanlar xəstəlikləri müxtəlif üsul və vasitələrlə sağaltmaqdə mahir olmuşlar. Türkəçarə ilə məşğul olan və xalq arasında “ara həkimləri” adlanan təbiblərin hər biri özünəməxsus fərdi müalicə üsulu ilə seçilirdi.

Mamaçlıq. Xalq təbabətinin ən geniş və ilkin yayılan növlərindən biri - qadın xəstəliklərinin müalicəsi, uşağın doğulması prosesinin asanlaşdırılması, ananın və yeni doğulmuş uşağın sağlamlığının qorunması kimi məsələlərə öz təcrübəsi və vərdişləri əsasında kömək edən xalq təbibi – mamaça və mamaçlıq peşəsi aktuallığı ilə seçilmişdir. Genetik cəhətdən şumerlərin doğum və məhsuldarlıq hamisi “mamet”lə . səsləndiyi iddia edilən “mama” ifadəsi mamaçılıqla məşğul olanlara deyilirdi. Bu səbəbdən bəzi tədqiqatçılar “mama” ifadəsini türk mənşəli söz hesab edərək “mamaçlıq”, “ana-mama”, “məmə”, “emə” sözlərindən yarandığını göstərirler (4, s.14-16)

Bir sira Şərq və Qərb ölkələrində təbiblər və filosoflar insanın yaranmasının və formallaşmasının əsasında ən vacib orqan kimi göbəyi əsas hesab etmişlər. Eyni zamanda insan organizmində olan bütün xəstəliklərin göbəkdən başlaması, göbək mühitində yaranması ideyasını irəli sürmüşlər. (5, s.12-13) Buna görə də mamaçalar tarixən ananın və uşağın xilaskarı kimi təbib funksi - yasını yerinə yetirmişdir.

Mamaçalar sonsuzluğun müalicəsində də böyük rol oynayırdılar. Sonsuzluğun sınaqdan çıxarılmış müalicə üsullarından biri kimi mamaçalar doğmayan qadınların belini əldə toxunma qalın iplərlə çapraz şəkildə ciyinlərə doğru dartmaqla sanki çarmixa çəkərək bağlayır və bu vəziyyətdə bir müddət saxlayırdılar. Bu üsul bel boşluğu ilə bağlı sonsuzluğa bir çarə idi. Bu müalicə üsulu hazırda da tətbiq olunur. (10)

Məlumatçılardan biri uşağı olmayanları özünün hazırladığı vasitə ilə müalicə etdiyini dedi: “ 0,5 kq cilədagi bitkisini kökü ilə birlikdə götürürb üzərinə 200-300 qr. qoyun quyuğunu qoyaraq döyürdülər, sonra alınmış kütləni qoz boyda kürciklər formasına salır, sonra diri qoyunun bel hissəsindən qırxılmış yuna bükərək sapla bağlayırdılar. Bir kurs müalicə üçün 15 belə kürcik kifayət edərdi.. Gündə bir dənəsi tampon kimi qoyulurdu. Proses zamanı sapın böyük bir hissəsi bayırda qoyulurdu ki, ucundan tutub dartib çıxarmaq mümkün olsun. Bu minvalla düz 15 gün bu proses təkrar olunurdu. Əl məndən səbəb Allahdan deyib müalicə başa çatdırıldı. Amma o müddətdə mütləq isti geyinməsini, tez-tez isti hamamda olmaq məsləhət bilinirdi. Bu üsulla uşaqsız qadınlar ana olmaq şərəfinə nail olurdular. (11)

Çöpçülük. Körpə uşaqların burununda və boğazında ilişib qalmış yad cisimləri üfürüb çıxarmaqla məşğul olunan sahə çöpçülük və bu işi həyata keçirən şəxs isə çöpçü adlanır. «Çöp» adlanan müxtəlif qida qırıntıları, yaxud uşağın udmaq istədiyi yad cisimlər burun pərələrində ilişib qalır, onlarda öyümə, qusma və ishal kimi fəsadlar törədirdi. Çöpçülər «çöp»ü bir neçə üsulla çıxarırdılar. Birinci halda uşaq yatarkən burun pərələrinə yağı qoyulur, yağıñ yumşaldıcı təsirindən «çöp» öz-özünə əriyib gedirdi. İkinci halda uşaq tasın içərisində ayaq üstə saxlanır və fasilsiz olaraq əmgək nahiyəsindən su axıdılır. Suyun axın təsiri altında nəfəs almaq istəyən körpə finxırmağa başlayır, bu zaman «çöp» kənarə çıxırı. Üçüncü halda bir nəfər uşağına alıb üzünü çöpçüyə tərəf çevirməklə möhkəm saxlayır,

çöpçü bir əli ilə uşağıın başını köməkçinin sinəsinə sixir, o biri əli ilə isə dilini basaraq, burun pərələrini tixandırır, sonra burun pərəsinin birinə güclü təzyiqlə üfürüb oradakı yad cisimləri əlinə tökürdü (12). Digər bir üsul isə, ələ yağ çəkerək yumşaq hərəkatlə uşağıın boğazını sığallayır çöpü aşağıya, mədəyə doğru ötürməyə çalışırdılar. Lakin bəzi çöpçülər ötürülən çöpün mədəyə zərər verə biləcəyi baxımından uyğun üsul hesab etmirlər.

Bunuda qeyd etmək yerinə düşər ki, çöpçü sözünə bir sıra qədim Azərbaycan qaynaqlarında da rast gəlmək mümkündür. Belə ki “Alvan tarixi” ində (VII əsr) qeyd olunur ki, Xəzərlərdə “cöpçi” adlandırlanlar ayrıca bir büt pərəst sektasına mənsub idilər. Onların məzarı ehtiram göstərilən, sitayış edilən bir ziyarət yeri udi.(6, s30-41) Bu da xristianlıq qədər inam və etiqdalarla bağlı olduğu üçün çöpçülüyü qədimliyini təsdiqləyən bir faktdır.

Sınıqçılıq. Sınıqçılıqla həm kişilər, həm də qadınlar məşğul olurdular. Sınıqçılardın müalicə üsulu sınığı müalicə etmək, çıxığı yerinə salmaqdan ibarət idi. Sınıqçılardın sadə üsulla - yumurta sarısı, un, bal və duzu qarışdırıb məlhəm hazırlamaqla bədənin müxtəlif yerlərində olan sınıqları müalicə edirdilər. Sınıqçı əvvəlcə əlləri ilə sınıq və çıxığın harada olmasını müəyyənləşdirir, yüngül masaj vasitəsilə sümüyün uclarını əvvəlki vəziyyətinə gətirərək hazırladığı məlhəmi parçanın üstüne çəkir, sınığın üstünə sariyrı və sınımiş hissənin tərpənməməsi üçün hər iki tərəfindən hamar ağac parçaları ilə bağlayırdı. Xəstənin yaşıdan sınığın dərəcəsindən asılı olaraq sarğı 7-10-20-40 gündən sonra açılırdı. Sınıq yeri gec bitişəndə həmin əməliyyat yenidən təkrar edildi. Bəzi hallarda ayaqda, əldə burxulma və ya çıxıqlar olduqda sınıqçılardır çıxıqları yerinə salır, burxulmuş yerləri isə təzə kəsilmiş qoyunun yağılı quyuğunu qoyulmaqla müalicə edildilər. Adətən, belə xəstələrə xaş və kəllə-paşa yemək tövsiyə olunurdu.

Dəlləklilik. Dəlləklər adətən kiçik «cərrahi» işlərlə - qan almaq, diş çəkmək, sünnət etmək, irinli yaraları deşməklə məşğul olurdular. Sətəlcəm, başağrısı, yüksək qan təzyiqi zamanı dəlləklər kürəkdən, alından, yaxud boyunun arxasından çərtib qan buraxırdılar. Əksər vaxtlarda kürəkdən və boyunun arxasından çərtilən yerə kiçik həcmli küpələr qoyur, qaralmış qan axıb, rəngi normallaşanda küpəni çıxarırdılar. Onlar bədənin müxtəlif nahiyyələrinə zəli qoymaqla da qan tərkibinin dəyişdirilməsini, təmizlənməsini, həmçinin qan təzyiqinin normallaşdırılmasını təmin edirdilər. Uşaqların arasında geniş yayılmış inaq xəstəliyininin müalicəsində də qanalmaya üstünlük verilirdi. Bu məqsədlə uşağıın başından əmgəyini çərtməklə qan alınırdı. Xalq təbibləri müntəzəm baş ağrısının baş sümüyünün boyun hissəsi ilə yaxşı birləşməməsində (el arasında başı düşüb deyilir) görürdülər. Adətən belə xəstələr başına ağır bir cisim qoyulmaqla müalicə edildi. Qoyulan cisim uzun parça ilə başa sarınırdı. Parça başı gicgahlardan sıxdıqca, cisim təzyiq göstərir, müxtəlif tərəflərdən belə sıxılma nəticəsində baş sümüyü möhkəmlənir və yerinə oturur ağrı keçirdi.

Dəlləklər antibakterial və qoruyucu məqsədlə əsasən soğan və sarımsaq suyundan istifadə edildilər.

Tikəötürmə. Tikəötürənlər (qarıqçılardır) mədəsində tikə qalan xəstələri bir neçə üsulla müalicə edirdilər. Bunlardan birincisi çoxlu maye qəbul etmək ilə həyata keçirilirdi. İkinci müalicə üsuluna görə mədəsində tikə qalan xəstə üç gün dalbadal səhər və axşam iki əli ilə uca ağacın budağından yapışaraq sallanmalı, bununla da

mədəsindəki tikəni aşağı ötürməli idi. Üçüncü müalicə üsulu kərə yağı ilə edilirdi. Xəstəni arxası üstə yerə uzadır, qarnını kərə yağı ilə sığallayırdılar. Digər bir üsul isə xəstə ac qarına ağızını su ilə dolduraraq uca bir yerə çıxır, oradan aşağı tullanır-dı eyni vaxtda ağızında saxladığı suyu udurdu. Bu üsul bir neçə gün təkrarlanırdı. Təzyiq nöticəsində mədənin ağızında ilişib qalan tikə sürüşub mədəyə enirdi. (13)

Bütün bunlara baxmayaraq, bu müalicə üsulları min illərin sınağından çıxşa da bəzən səhv diaqnoz və yerində aparılmayan müalicələr çox ciddi fəsadlara yol aça bilər. Buna görədə tibb elmi xalq təbabətində adıçəkilən hər hansı bir vasitə-dən istifadə zamanı, mütləq həkim məsləhətini nəzərə almağı tövsiyyə edir.

İnsanlığın tarixi qədər qədim və zəngin olan xalq təbabəti və türkəçarələr canlı və cansız təbiətin möcüzəli sirlərini öyrənməklə, bu möcüzədən bəhrələnməklə və empirik təcrübə qazanmaqla əsrlərin sınağından uğurla çıxmış, texnikanın, sivilizasiyanın misilsiz nailiyyətlər əldə etdiyi indiki dövrə tarixən formalas-mış ənənələri və müasirlik elementlərini özündə birləşdirərək elmi əczaçılığın in-kişafına qiymətli töhvələr vermişdir.

ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Qədirzadə H. Qədirzadə T. Türkün müalicəsi-türkəçarə. Naxçıvan: 2010. 116 səh.
2. Васильева Г. П. Туркмены-нохурли // Среднеазиатский этногр. сб. Т. 21. М.; Л., 1954. С. 211
3. Ефендиев Р. Селние Куткашин // SMOMPK. Тифлис 1890.Vip. IX. 2 otd. S.139-147).
4. Məhərrəmova S. XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsində xalq təbabəti // Azərbaycan arxeologiyası və etnoqrafiyası. 2007. S. 184-188.
5. Эфендиев И. К. "История медшины в Азербайджане. Баку, 1964.
6. Гукасян В.Л . Тюркизмы в албанских источниках. журнал Советская тюр-кология Ваку, 1977 № 2 с. 30-41

Məlumatçılar

7. Ağayeva Leyla Fəziləli q. Bakı ş. 1932 ci il
8. Heydərova Fatma Məmmədhəsən q. Zəngilan r. Maladkeşin kəndi 1930cu il
9. İsmayılova Nazxanım Allahyar qızı Ağsu r. Bican kəndi 1925 ci il
10. İsrafilova Şərqiyyə İsmayılov qızı Quba ş. 1939 cu il
11. Məmmədova Tahirə Sübhən q. Beyləqan r. 1940 ci il
12. Muradova Pəricahan Murad q. Zaqqatala şəh. Suvağıl kəndi 1941-ci il
13. Mirzəyeva Ağazada Ağaş qızı İmişli r. Qaravəlli kəndi 1930 cu il

Hegiget A.Zahidova

**THE METHODS OF TREATMENTS OF TRADITIONAL
FOLK MEDICINE**

SUMMARY

The presented article is based on written and ethnic-field materials collected from various regions of Azerbaijan. The article notes that in the times when scientific medicine could not take a large part of the nation's life, people's healers treated various diseases with empirical methods and gained rich experience in this field. These folks, who were known as tebib (healer), logman (healer), synigchy (chiropractor), mamatch (midwife), etc., were involved in treating various diseases. Medicinal herbs, minerals, as well as products of animal origin have been widely used in the treatment of diseases.

Хагигат А.Захидова

**ЛЕЧЕНИЕ БОЛЬНЫХ СПОСОБОМ ТРАДИЦИОННОЙ
НАРОДНОЙ МЕДИЦИНЫ (ТУРКАЧАРЕ)**

РЕЗЮМЕ

Представленная статья была подготовлена на основе письменных и полевых этнографических материалов, собранных в разных уголках Азербайджана. В ней отмечается, что во времена, когда научная медицина еще не получила широкого распространения в жизни людей, народные целители лечили различные заболевания эмпирическими методами и накопили большой опыт в этой области. Известные в народе как «тебиб» (врачеватель), «логман» (лекарь), «сыныгчы» (костоправ), «мамача» (повитуха), «овсунчу» (заклинатель) и пр., эти знатоки занимались лечением различных заболеваний, широко используя для этого лечебные травы, минералы и даже снаряженную животного происхождения.